


■ Ziyadhan Əliyev

Aprel ayının 10-dan 20-nə kimi Türkiyənən səfali guşələrindən sayılan Alanya şəhərində təşkil olunan I Beynəlxalq mədəniyyət və incəsənət günləri başa çatmışdır. Alanya bələdiyyəsinin və "Qrand Kaptan" mehmanxana-lar şəbəkəsinin təşkilatçılığı ilə baş tutan bu tədbirə qatılan iyirmidən çox ölkənin tanınmış firça ustası (Canibek Berdikiyev, Firudin İşimən, Vasilii Xanianov, Sinan Yasdiman, Məhəmməd Tələt, Əhməd Özəl, Lüdviq Zoltan və s.) onu yaddaqalan sənət bayramına çevirə bilmişlər. Alanya toplantısında Azərbaycanı istedadlı rəngkar və qrafik Vüqar Əli təmsil etmişdir. Amma o, bu tədbirə qatılan yeganə azərbaycanlı olmayıb. Belə ki, onunla birlikdə

net bayramında iştirakından və əsasən müstəqillik illərində gerçəkləşən yaradıcılıq axtarışlarından söz açılır...

Tanışlıq üçün deyək ki, ixtisas təhsilini əvvəlcə Ə. Əzizimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1985-1989), sonra isə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Sənaye qrafikası" fakültəsində (1991-1997) alan Vüqar Əli hələ tələbelik illərində başlayaraq müxtəlif miqyaslı sərgi və müsabiqələrin iştirak etməyə başlamışdır. Vaxtaşırı müxtəlif beynəlxalq simposiumlara qatılan rəssamın əsərləri dünyyanın bir çox nüfuzlu şəxsi kolleksiyalarında saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Vü-

faydalananı əvvəlcə çəkdiyi müxtəlif mövzulu plakatlarda nümayiş etdirən gənc rəssam, sonradan bunu müxtəlif janrlarda çəkdiyi rəngkarlıq tablolarında əyanlılaşdırıbilmüşdür. Qədim miniatür üslubunun daşıdığı zərif forma və lokal rəng özünəməxsusluğuna müasir tutum verə Vüqar Əli onları yaradıcı təfsirə məruz qoymaqla, son nəticədə bədii görüntünün cəlbediciliyinə və təsirliliyinə nail ola bilmüşdir. Həmin bədiləşdirilmiş mövzuların düşündürçülükünün əldə olunması isə şübhəsiz müəllifin məlum olanlara özünəməxsus, bir qədər də fəlsəfi münasibətinin göstəricisidir. Odur ki, Vüqar Əlinin bütün janrları əhatə edən yaradıcılığında tamaşaçı üçün



Vüqar Əli

dayanacağı" reallıqda müəyyənləşdirmək, doğrudan da, müşkülüyü danılmaz olan yaradıcılıq məsələsidir. Elə onun düzgün tapılmamasının nəticəsidir ki, bu gün təsviri sənət məkanında başqa "dil"də danışan və özünü rəssam kimi təqdim edənlər kifayət qədər çoxdur. Bir qədər uzun görünü biləcək bu izahatdan çıxış etməli olsaq, onda Vüqar Əlinin bu gün maraqlı axtarışlar mərhələsini yaşıyan yaradıcılığının yuxarıda vurguladığımız müsbət bədii-estetik məziyyətlərlə səsləşdidiyi söyləməliyik.

Onun "Karvan", "Şehra gəmili", "Şəherin açarı", "Abşeron gözəli", "Qız qalası", "Mirvari", "Uçan şəhər", "Nağıl", "Şəhra nəğməsi", "Abşeron yuxuları", "Qış əfsanəsi", "Natürmort" və s. əsərlərdə qeyd etdiyimiz ənənə ilə müsərliyin özünəməxsus vəhdətini görmək mümkündür.

Vüqar Əlinin əsərlərinin ən önemli bədii xüsusiyyətlərindən biri də tanış və ənəvileşən mövzu və motivlərə çox fərqli bədii görüntü verə bilməsidir. Qənaətimizcə, bu ilk növbədə məlum bədii münasibətlərdən yaradıcılıqla nəticə çıxarılmasının nəticəsi, rəssamin kətan qarşısında "təklənən" məqamda bilavasitə fərdi iç dünyasına tapınmasının nəticəsidir. Onun məşhur Qız qalasına, sərt təbiəti Abşeronə və qədim içərişəhərə həsr etdiyi tabloların bədii təqdimatında "Vüqar Əli münasibəti" aydın və yaddaqalan, bir çox hallarda isə duyğulandırıcıdır. Bütün bunları duyulası stilizə və şərti-lakonik rəng qatının birliyi ilə əldə edən rəssam, hər bir əsərində həm də düşündürücüdür. Odur ki, vurgulanan bədii məziyyətlərin onun ən müxtəlif janrlarında yaradıldığı əsərləri zamansızlığa qovuşdura bilmüşdir, desək, yanılmariq. Elə bu səbəbdən də müxtəlif miqyaslı sərgilərdə "Vüqar Əli" imzası tamaşaçı tərəfindən soraqlanmaqdadır...

ALANYADA SƏNƏT BAYRAMI

Azərbaycanlı rəssam Vüqar Əlinin beynəlxalq uğuru



sərginin əlaqələndiricilərindən biri olan və hazırda Türkiyədə pedagoji fealiyyətlə məşğul olan Orxan Cəbrayıloğlu (digər əlaqələndirici türkiyeli Erol Kılıç id) və Almaniyada yaşayan tanınmış firça ustası Əkbər Behkəlam da iştirakçılar sırasında olmuşlar. Kifayət qədər məzmunlu proqrama malik olan tədbir onun iştirakçılara çox qısa müddətdə həm Alanya ilə yaxından tanış olmağa, həm də müxtəlif mövzularda əsərlər yaratmağa imkan vermişdir. Vüqar Əli tədbirin şərtlərinə artıqlamasılə əməl edərək nəzərdə tutulan iki əsər evezinə müxtəlif mövzulara həsr olunmuş yeddi tablo ("Ozan", "Şəms", "Ovqat", "Yay", "Ritm", "Zeynəb" və "Sevgi") yaratmışdır. Bu yazıda azərbaycanlı rəssamın həmin sə-

qar Əli hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində çalışır.

Tələbelik illərində onun bir neçə əqidə dostu ilə birlikdə görkəmli alim Xudu Məmmədovun (1927-1988) gənc rəssamlar üçün təşkil etdiyi sənət dərslerində iştirakını yəqin ki, yaradıcılıq axtarışlarının istiqamətinin düzgün müəyyənləşdirilməsində ənənəli saymaq olar. Xudu müəllimin kristalloqrafiyanı milli incəsənetimizlə əlaqələndirilməsini öz gələcək axtarışlarında tətbiq etməyə nail olan həmin gənclərin bu gün təsviri sənətimizdə ənənə ilə müsərliyin uğurlu qovşağıını nümayiş etdirmələri də dediklərimizi təsdiqləyir. Milli mənəvi-bədii qaynaqlardan yaradıcılıqla

ipucu ola biləcək bədii məqamların həm də incə "sərr qatı"na bələndiyini duymaq mümkündür.


Müasirliyi bəzilərində fərqli olaraq çoxdan Qərbin tarixin sənət saxlancına gömülmüş üslubları təqqudından uzaq olmaqdə gərən rəssam, "Xudu Məmmədov məktəbi" ənənələrinə tapınaraq təravətinin əbədiliyini birdəfəlik təsdiqləyen milli-mənəvi qaynaqlarından faydalanağışa üstünlük vermişdir. Onun təfsirində təqdim olunan müxtəlif motivlər inandırıcılığı ilə yanaşı, həm də assosiasiya-anım yaradıcı olduqlarından tamaşaçı nəzərlərini ovşunlamaq gücündədir, desək, həqiqəti söyləmiş olarıq. Güclü stilizəyə məruz qalan və şərti-lakonik rəng tutumuna bələnən bu bədii görüntülerde bəzən təsvir irreal görünür. Amma özünəməxsus sənətkarlıq nümayishi olan bu cür təqdimat, əslində, rəssamın reallıqla irrealıq arasında tapa bildiyi baxış nöqtəsinin ifadəsidir. Etiraf edək ki, məhz bu "nöqtə"ni tapmaq hər bir yaradıcı üçün çox çətin, bəzən də mümkünzsiz olur. Bu reallıqdan mücərredliyə uzaqan nəhayətsiz yaradıcılıq axtarışlarının rəssamın iç dünyası ilə uzaqsan elə bir anıdır ki, onun bədii ifadəyə çevriləməsi həm də yaradıcının fərdi və fərqli dünyaya baxışını üzə çıxarıır. Bəlkə də kimlərə təpilənən asan görünə biləcək bu "nöqtə-




Şərq nağılı



Səhra gəmiləri



Ağ örpek



Natürmort